

COP29: keçmişdən gələcəyə şanlı keçid

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ili tamam olur. Hər il biz YAP-ın yaranması ilə bağlı düşüncələrimizi bölüşsək, həm də töbi olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda mövcud olmuş tarixi şəraitə və realığı nəzər salırıq.

Bu zaman YAP-ın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsinin müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Çünki həmin tarixi şəraitdə hadisələrin mərkəzində olan siyasi düha dünyəşöhretli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idi.

Ötən əsrin 90-cı illərinə doğru hadisələrin xronologiyasına nəzər yetirik. Mixail Qorbaçov 1985-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi və Heydər Əliyevə qarşı qərəzli münasibətlə hadisələri arzuolunmaz vəziyyətə gətirdi. M.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə özünü rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutdu. Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununda da Kremldəki yeganə və ən böyük qalamız yuxıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycanı qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətindən irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev barədə demişdir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyətçə erməni olan professor Aqanbəyvan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistanla verilməlidir" - deməsi və bu məsələ ilə əlaqədar Qorbaçovun da qızışdırılması. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin təbii qılcıqlanmış mən cəddi maneə imişəm".

Qorbaçovun əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanı başlatmış milli azadlıq hərəkatına qoşulmasına maneə olmaq idi. O bildirdi ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir vəqəmdə o, 20 yanvar 1990-cı ildə Bakıya qoşun yeridərək xalqımızın azadlıq hərəkatını boğmağa çalışdı.

Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətdən faktiki təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, təcridə məhəsur qalmıqda qətiyyətlə "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin təbii qılcıqlanmış mən cəddi maneə imişəm".

Heydər Əliyevin bu fəaliyyəti Azərbaycan hakimiyyətində olan mənaqurtları narahat edirdi. Onlar bu fəaliyyəti görməzlikdən gəlməklə Heydər Əliyevin böyüklüyünü gizlətməyə çalışır, Qorbaçov tərəfindən irəli sürülmüş təcridetmə siyasətinə kölə kimi xidmət edirdilər.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cəhədlə maneə oldu. Hətta Bakıda hava limanında onun həyatına sui-qəsd cəhdi edildi. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getdi.



məli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətə bağlı SSRİ rəhbərliyinin ikuüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxaraq SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyindən olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anarxiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev deyirdi: "Ölkənin rəhbərliyi yeməsi il mövcud olan ittifacın yarırsız olduğunu bəyan edərək, respublikaları yeni ittifac yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indi qədər heqiqi ittifac olmayıb, respublikalar heç də ittifacda yaşamayıb, əsl ittifac bundan sonra yaranacaqdır. Heqiqəti isə desək, yeni ittifac müqaviləsinin layihəsi əvvəlcədən təhazirədir".

Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır.

Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır.

Bütün bu təzyiqlərə baxmayaraq, Heydər Əliyev 7 mart 1991-ci ildə Ali Sovetin sessiyasında ittifac müqaviləsinin rədd olunmasını təkidlə tələb edərək Azərbaycanın yolunun yalnız müstəqillik olduğunu bildirdi. Həmin vaxt Heydər Əliyev demişdir: "Yeni ittifac müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimizi mən də bildirmək istəyirəm. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet

İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifac dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələrinə vasitəsilə boğulması tədbirləri ittifacın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".

Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyindən olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anarxiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev deyirdi: "Ölkənin rəhbərliyi yeməsi il mövcud olan ittifacın yarırsız olduğunu bəyan edərək, respublikaları yeni ittifac yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indi qədər heqiqi ittifac olmayıb, respublikalar heç də ittifacda yaşamayıb, əsl ittifac bundan sonra yaranacaqdır. Heqiqəti isə desək, yeni ittifac müqaviləsinin layihəsi əvvəlcədən təhazirədir".

Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır.

Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır. Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı birləşməli, öz müqəddəsinə dönməyə çalışmalıdır.

Lakin Azərbaycanın vətənpərvər gəncliyi Heydər Əliyev dihanı xalqımıza və fəlakətli vəziyyət



dən qurtara biləcəyinə inanırdı. Azərbaycanın yetkin düşüncəli gəncləri bütün təhdidlərə baxmayaraq, öz işiqlə gələcəklərini dalmca gedirdilər. Bir tərəfdən Moskvaya müddi qul kimi xidmət edən, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütüylü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət səhnəsinə qayıtmamasını istəyirdilər. Hadisələrin gedişi-şərti dəyişməsi Heydər Əliyevə 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və cəmiyyətinin əsasını təşkil edən demokratik və siyasi pluralizm şəraitində Sizin müraciətinizə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycan siyasi-ictimai həyatında fəal iştirak edərkən yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 ziyalı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruluşu və cəmiyyətimizdə özünü doğrultan və cəmiyyətimizə əsaslanaraq çoxillik təcrübəyə Azərbaycanca geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yaratdılar. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizin xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözlünüzü və qəti qərarınızı gözləyir".

Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidli hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə həyata keçirdiyi tədbirlər, Azərbaycanın inkişafı, quruculuq və abadiyyət işləri, on ağır məqamlarda daim xalqa birləşməsi, cəsarət göstərərək qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bəyragmını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması və s. onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyinə inanırdı.

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pınlığa gətirmişdi. Vəziyyətə o qə-

dər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə Bakıya gəlməsinə yeganə çıxış yolu kimi dəyərli təkliflər verdilər.

Heydər Əliyev o illərdə ölkədə siyasi hakimiyyətə gəlmək istəyən olmasa da, respublikanın siyasi-ictimai həyatındakı proseslər onu həddindən artıq narahat edirdi. Real vəziyyəti bir daha dərinləndirən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin Sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarına müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə mərifətindədir. Ümummilli Lider Heydər Əliyev ziyalıların göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və cəmiyyətinin əsasını təşkil edən demokratik və siyasi pluralizm şəraitində Sizin müraciətinizə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycan siyasi-ictimai həyatında fəal iştirak edərkən yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyev bu partiya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaradı. Lakin yenə də mənaələr davam edirdi. Amma YAP-ı siyasi sferada möhkəmləndirmək qəhdli üğursuzluğa düşürdü. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydana olmasını sevincilə qarşılayır və ümidlər artırır. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycan gedən ictimai-siyasi proseslərin içində çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilatı mərkəz etmədən... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Xalqın Ümummilli Lideri Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaradı. Azər-

baycan xalqının Heydər Əliyevə gös-tərdiyi yüksək etimad YAP-ın qısa zamanda təşkilatlanmasına, ölkənin bütün regionlarında dayaqlarının yaradılmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın inamı və sevgisi nəticəsində partiyanın yaradılmasından 7 ay sonra Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Bu, siyasi həyatda nadir hadisələrdən biri kimi Azərbaycan politoloji tarixinə yazıldı. Belə bir tarixi gerçəklik şəraitində partiya özünü xalqa identifikasiya etməyi bacardı.

Xalqın və dövlətinin hər şeydən üstün tutan dahi liderin iyun 9-da Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli Lider Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti yüksəlişinin əsasını qoydu. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində - siyasi, iqtisadi və mədəni sahələrdə baş verən cəhanşümlü transformasiya prosesləri Azərbaycanın dünya birliyinə tanınmasına və özünü layiq yer tutmasına güclü təkan verdi.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi prioritetlər partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəyliyi, sosialyönümlü iqtisadiyyatın formalaşdırılması əsas fəaliyyət istiqaməti olmuşdur. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi.

Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII Qurultayında çıxış edərkən bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrə göstərdiyi əsl vətənpərvərlik və öz xalqa olan sadiqlik Azərbaycanın müstəqilliyi, insanlarını onun ətrafında birləşdirdi".

1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənclərin fəal iştirakı lazımdır, onların imkanlarından maksimum istifadə edəcəyik". 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın sədr seçilməsi ilə Heydər Əliyevin gənclərə yönələn yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyev bu partiya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaradı. Lakin yenə də mənaələr davam edirdi. Amma YAP-ı siyasi sferada möhkəmləndirmək qəhdli üğursuzluğa düşürdü. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydana olmasını sevincilə qarşılayır və ümidlər artırır. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycan gedən ictimai-siyasi proseslərin içində çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilatı mərkəz etmədən... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

YAP-ın siyasi həyatında Birinci vitse-prezident Mehriban Əliyevanın da rolu danılmazdır. Mehriban Əliyev

vanın partiya sıralarında yüksək səviyyədə təmsil olunması Azərbaycanın humanizm prinsiplərinin daha da genişlənməsinə böyük töhfədir.

Prezident İlham Əliyev 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda müstəqillik haqqındakı sözləri çox düşündürücüdir. Cənab Prezident demişdir: "Əslində, bizim müstəqillik tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir".

Danılmaz faktıdır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Dünya hər və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyi, sərkərdəlik nümunəsini əyani surətdə gördük. Cənab İlham Əliyev növbəti Cənubi Qafqaz regionunun, yeni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. Bu gün növbəti YAP üzvləri, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərəkdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanın adını qızıl hərflərlə əbədi həkk etmişdir.

Həyat isə davam edir, qarşıda bizə yeni zərflər gözləyir. İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dediyi fikirləri ilə yazını tamamlamaq istəyirəm: "...Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycanda Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunduqdan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayan qədər bu haqda düşünməyə bəlkə də tez idi. Ancaq, mənə, bu gün biz vaxt itirməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yəni də bu, necə deyirlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müdaxilələri götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlər öksəriyyətində heç kim yaşamır. Ermənistanın bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm töbi artım yoxdur, eyni zamanda düzəlməz siyasi vəziyyət, represiyalar, faktiki olaraq diktatura və iqtisadi çötlüklər onları buna vadar edir. Bizim kondisioner dağdılır. Biz buna dözməliyik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik".

Yeni Azərbaycan Partiyası Qafqazda və ictimai-siyasi həyatımızın lokomotivi olmaqda davam edir. Hazırda dünyanın ən vacib toplantılarından biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Taraflov Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanla keçirilməsində də ölkəmizin nüfuzlu böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının xidməti əsədir. YAP bundan sonra da Azərbaycanın inkişafına və yüksəlişinə özünün layiqli töhfələrini verməkdə davam edəcək.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

COP29
Baku
Azerbaijan